

# Təcrübəli mühəndis, təvazökar insan

**Tanınmış dəniz neftçisi, Əməkdar mühəndis Namiq Əfəndiyevin 85 illiyinə**




**N**amiq Əfəndiyevi yaxşı tanışırıdım. Tanışlığımı-  
zin çoxillik bir tarixi vardı. İndi həmin illeri  
gözlərim ölüne gətirəndə, olub-keçənləri xatır-  
layanda peşəsi ile fəxr edən, daim yeniliyə can atan  
o işgüzər və təvazökar mədənçi-mühəndisə sənki ye-  
nidən görüşürəm.

Namiq Həmid oğlu Əfəndiyev 1934-cü il oktyabrin 22-də Bakıda ziyanlı ailəsində anadan olmuşdu. Atası ali məktəb müellimi, fəlsəfə elmləri namızədi, dosent idi, anası isə qayğıkeş və bilikli həkim kimi tanınmışdı. Lakin Namiq Bakıdakı 164 nömrəli orta məktəbi bitirəndə təhsilini Məşədi Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunda (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) davam etdirmək və neftçi olmaq istədiyini bildirmişdi. 1953-1958-ci illərdə həmin institutun neft-mədən fakültesində təhsil almış, bu məşhur ali məktəbdə neft və qaz yataqlarının istismarı ixtisasına yiyələnmişdi.

Onun əmək fəaliyyəti 1968-ci ildə "Leninneft" NQÇİ-də (indiki Balaxanı Əməliyyat Şirkəti) başlanılmışdı. Burada o? əvvəlcə neftçixarma operatoru, sonra isə sahə reisi vəzifələrində çalışmış, institutda mənimədiyi nəzəri bilikləri istehsalat təcrübəsi ilə zənginləşdirilmişdi. Neft və Qazçixarma İdarəsinin rəhbərliyi yüksək ixtisaslı mütəxəssisə dənəsəliyətli vəzifə etibar etmək barədə düşüncəkən "yuxarılar" onun gələcək fəaliyyətinin istiqamətini artıq müəyyən etmişdilər.

N.Əfəndiyev 1960-ci ildə rəhbər komsomol işinə irəli çəkilmiş, Bakının Lenin rayon komsomol komitəsinin birinci katibi, 1961-ci ilin dekabrında isə Azərbaycan Komsomolu Mərkəzi Komitəsinin katibi seçilmişdi. İki ildən sonra o, artıq Azərbaycan KP MK-nin məsul işçisi olmuş, Mərkəzi Komitənin sənaye və nəqliyyat, kimya və neft sənayesi şöbələrinin təlimatçısı, partiya orqanları şöbəsinin inspektoru vəzifələrində çalışmışdı. Burada Namiq Əfəndiyev özünü "quru" partiya işçisi kimi deyil, işe yaradıcı münasibət bəsləyən, sade insanların ünsiyyətdən qaçmayışan, onların problemlərinin həlli üçün əlin-dən gələni əsirgəməyən siyasi xadim kimi göstərirdi. Onu komsomol və Kommunist Partiya-sının rəhbər orqanlarındakı işindən tanınanlar N.Əfəndiyevin keyfiyyətlərini bu gün də yaxşı xatırlayırlar.



Onlardan biri de Azərbaycanın Polşadakı fövqəladə və səlahiyyətli sefiri Həsən Həsənovdur. Vaxtılı Azərbaycanın rəhbər komsomol, partiya və sovet orqanlarında mühüm vəzifələrdə çalışmış Həsən müəllim bu yaxnlarda telefon açıb, N.Əfəndiyev haqqında qısa xatırələrini yazıb göndərciyini dedi və vədinə eməl etdi. Hörmətli sefirin mənə yazdıqlarını oxuyanda bir daha düşündüm ki, illər, qərinələr keçəsə də yaxşılıq həqiqətən unudulmur, yaddan çıxmır. Mən oxucularımı da Həsən müəllimin xatırələri ilə tanış etmək istəyirəm.

"Mənim taleyimdə də Namiq Əfəndiyev böyük rol oynadı. 1962-ci ilin aprel ayında Moskva və SSRİ komsomolunun qurultayı olmalı idi. O zamanın qaydasına görə 15 respublika-

dan gənclərin hər təbəqəsindən Moskva qurultayına nümayəndə seçilməli idi. Mən o zaman Azərbaycan Politexnik Institutunun (indiki Azərbaycan Texniki Universiteti) tələbəsi idim, Azərbaycanda isə 20-yə qədər institut var idi. Hər institutdan iki nəfər namızəd irəli sürülmüşdü, mən də onlardan biri idim. Bu qırıq nefərin hərəsi ilə Azərbaycan Komsomolunun Mərkəzi Komitəsinin katibi Namiq Əfəndiyev görüşməli və qərar verməli idi.

O zamanlar vəzifəli adamlar gənclərlə görüşəndə, söhbət edəndə adətən Kommunist Partiyası, onun tarixi və görkəmli xadimləri, mövcud siyasi vəziyyətlə bağlı suallar verirdilər. Mənim növbəm çatanda Namiq Əfəndiyev iş otağına daxil oldum. Gözümə dəyən və xati-



məni Bakı Şəhər Komsomol Komitəsinə işe götürdüler.

Bu hadisələrin üzərindən 30 il keçdi. Namiq Əfəndiyev daim mənim xatırəmdə idi, amma nədənse yollarımız kəsişmirdi. Nəhayət, 1990-ci ildə mən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi olaraq neft sənayesi ilə bağlı bit tədbir keçirməli idim. Tədbir iştirakçılarının siyahısı ilə tanış olanda orada Namiq Əfəndiyevin adına rast gəldim. Mənimlə o zaman çalışan Natiq Əliyevə tapşırıldım ki, ona zəng eləyib soruşsun o, komsomolda çalışıbmı? Cavab gəldi ki, bəli işləyib. Mən tədbirdən əvvəl onu yani ma dəvət etdim və onun mənim heyatının gedisiñə tesiri haqqda xatırlatdim, otuz ildən sonra olsa da təşəkkürümü bildirdim. Mən təşəkkürümü geniş şəkildə ifadə etdim, o isə bunu təvazökarlıqla qarşılıdı və sadəcə "borcum id" dedi.

Namiq Əfəndiyev mənim xatırəmdə peşəsinə sadiq, təmənnasız insan olaraq yaşayır."

Qeyd edim ki, mənim də N.Əfəndiyevlə tanışlığım onun Mərkəzi Komitədə çalışdığı vaxtdan başlanmışdı. Neftçi olduğu üçün o, respublikanın neft sənayesindəki vəziyyəti və sahənin problemlərini çox gözəl bilirdi, həmkarlarının işini yüksək qiymətləndirir, imkan düşdükçə onları haqsız təqidlərən, ədalət-siz qərarlardan qorumağa çalışırdı.

1964-cü ildə onun həyatında yenidən dəyişiklik baş verdi. N.Əfəndiyev Qazaxıstanın Manqışlaq yarımadasında kəşf olunmuş yeni neft yatağının işlənməsində iştirak etmək istədiyini bildirdi. Azərbaycan KP MK-nin Rəyasət Heyətinin qərarı ilə o, "Manqışlaqneft" Birliyinin sərəncamına göndərildi.

Manqışlaqda o, əvvəlcə Birliyin neft və qaz hasilatı üzrə istehsalat şöbəsi reisinin müavini, sonra isə 1 nömrəli mədənin müdürü təyin edildi. Manqışlaqda onun necə işlədiyini belə bir fakt yaxşı əks etdirir: o vaxt orada yenice kəşf olunmuş "Uzen" yatağı məhz mədən müdirinin və əksəriyyəti Bakı neftçilərindən ibarət olan kollektivin bilik və təcrübəsi sayesində qısa müddət ərzində istismara daxil edilmişdi.

Lakin N.Əfəndiyev Manqışlaqda çox qalmadı. Anasının

ölümü ilə əlaqədar olaraq 1965-ci ilin noyabrında Bakıya qayıdı və əmək fəaliyyətini "Dənizneft" Birliyi sisteminde davam etdirməyə başladı. 1970-ci ilə dək Birliyin avtomatika və telemechanika, quyuların sınanması və təmiri istehsalat şöbələrinin rəisi, daha sonra "Xəzərdənizneft" Birliyində Serebrovski adına NQÇİ sonraları Qum adası NQÇİ, hazırda Bahar-Enerji və Abşeron Oyl Əməliyyat şirkətləri 1-ci mədənin müdürü, Birliyin mərkəzi mühəndis-tehnoloji xidmətinin rəisi vəzifələrində çalışmışdı. Daha sonra o, "Dənizneftqaz" Elmi-Tədqiqat və Layihə İstəhdətində texniki şöbəyə, dəniz mühitinin çirkənmək dənən mühafizə şöbəsinə uğurla rəhbərlik etmiş, institutun baş mühəndisinin müavini olmuşdu.

1980-ci ildə N.Əfəndiyev "Xəzərdənizneft" Ümmüttifaq Sənaye Birliyi istehsalat şöbəsinin rəisi təyin olundu, sonra isə üç il ərzində N.Nərimanov adına NQÇİ-nin rəisi kimi bu idarəyə bacarıqla rəhbərlik etdi. O vaxt qədər N.Əfəndiyev artıq özünü böyük istehsalat təcrübəsi toplamış mütəxəssis, dənizdə neft və qaz hasilatı sahəsində bir sıra elmi məqalələrin və ixtiraların müəllifi, neft və qaz hasilatı işlərinin bacarıqlı təşkilatçı kimi göstərmişdi. Bunları nəzəre alan respublika rəhbərliyi 1985-ci ildə ona "Xəzərdənizneftqaz" Ümmüttifaq Sənaye Birliyinin baş mühəndisi - Birlik rəisinin müavini vəzifəsini etibar etdi. O vaxt mən bu Sənaye Birliyinin baş geoloqu - Birlik rəisinin müavini vəzifəsində çalışırdım və biz onunla demək olar ki, hər gün görüşür, bir çox məsələləri birləşdə həll edirdik. Bəzən Moskvaya-keçmiş İttifaqın Neftçixarma Sənayesi Nazirliyinə də birləşdik. Bu səfərlərin gedişində onu daha yaxından tanıdım. Nazirliyin mütəxəssisləri ilə diskussiyalarımızda, dəniz yataqlarının işlənilməsi məsələlərinin müzakirəsində onun fikirləri yaxşı rəylər doğurur və təcrübəli mühəndis kimi texniki dünsəcə səviyyəsinin nə qədər yüksək olduğunu göstərirdi. Eyni zamanda, belə ezməyyətlər də mən onu həm də sadə və səmimi bir insan kimi tanıdım. Bunu da qeyd edim ki, N.Əfəndiyev kabinet adamı deyildi. Onun iş vaxtının çox hissəsi dəniz mədənlərində keçirdi. Birliyin baş mühəndisi kimi o, quyuların istismar texnikası və texnologiyasının təkmilləşdirilməsi, istehsalın səmərəliliyinin artırılması üçün olduqca dəyərlı işlər görürdü. O dövrə Xəzər dənizində bir sira neft və qaz yataqlarının, o cümlədən "28 May", "Azəri" kimi yataqların istismara verilməsində onun böyük rolü olmuşdu. İstedadlı neftçinin xidmətləri Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı və "Azərbaycan Respublikasının Əməkdar mühəndisi" fəxri adı ilə qeyd edilmişdi.

N.Əfəndiyev 1991-ci il mayın 21-də döyüşini dəyişdi və artıq 28 ildir ki, aramızda yoxdur. Lakin onun xatırı həmkarlarının - Azərbaycan neftçilərinin qəlbində bu gün de yaşayır.

**Xoşbəxt Yusifzadə,**  
Azərbaycan Respublikası  
Dövlət Neft Şirkətinin birinci  
vitse-prezidenti,  
Azərbaycan Milli Elmlər  
Akademiyasının akademiki